

Məftun Nizami qızı Heydərova
Sungayıt Dövlət Universitetinin dosenti

IV SINİF RİYAZİYYAT DÖRSLİYİNDE TƏLİMİN MƏZMUNU VƏ ŞAGİRLƏRİN RİYAZİ HAZIRLIĞINA VERİLƏN TƏLƏBLƏR

Maftun Nizami qızı Heydərova
doçent Cumgaitskogo Gospodarstvennogo Universitetem

ТРЕБОВАНИЯ, ПРЕДЪЯВЛЯЕМЫЕ В УЧЕБНИКЕ МАТЕМАТИКИ IV КЛАССА К МАТЕМАТИЧЕСКОЙ ПОДГОТОВКЕ УЧАЩИХСЯ И СОДЕРЖАНИЮ ОБУЧЕНИЯ

Məftun Nizami Haydarova
assistant professor of the Sungai State University

REQUIREMENTS TO BE TAKEN IN THE TEXTBOOK OF MATHEMATICS CLASS IV FOR THE MATHEMATICAL TRAINING OF PUPILS AND THE TRAINING CONTENT

Xülasə: IV sinif sonunda şagirdlərin qazandıqları bilik, bacarıq və vərdişlər I-IV siniflərin riyaziyyat təlimi prosesində mülliim və şagirdlərin tədris fəaliyyətin natiqasının göstəricisi rolunu oynayır. Buraxılış sinifləri şagirdlərinin riyazi hazırlığına verilən tələblər təhsil programının əsas anlayışlarını əks etdirir mülliim nəzəri bilik, praktik bacarıq və vərdişlər vərən mövzulara aid olmaqla siniflər arasında varişliyi təmin etməlidir.

Açar sözlər: I-IV sinif riyaziyyat dörslikləri, riyaziyyatın təlimi prosesi, təhsil programı, məzmun xəlləri, beynalxalq tacribə, varişlik prinsipi

Резюме: Знания, умения и навыки, приобретённые учениками I-IV классов играют показательную роль в процессе обучения математики. Требования, предъявляемые к математической подготовке учеников выпускных классов должны обеспечивать принцип наследственности между классами, а также отражать теоретические знания и практические навыки и умения, которые включены в образовательную программу.

Ключевые слова: учебники математики I-IV классов, процесс обучения математики, образовательная программа, содержательные линии, международный опыт, принцип наследственности

Summary: The knowledge and skills acquired by students in grades I-IV play an illustrative role in the process of learning mathematics. The requirements for the mathematical preparation of graduate students should ensure the principle of heredity between classes, as well as reflect the theoretical knowledge and practical skills that are included in the educational program.

Keywords: Mathematics textbooks I-IV classes, math learning process, educational program, content lines, international experience, heredity principle

Ibtidai riyazi təhsilin bünövrəsi uşaqların başqa təhsilindən başlınlıdır. Sada riyazi təsəvvürlerin formallaşdırılması öz mözəmətinin gərgi I-IV siniflərin riyaziyyat kursunun əsas məsələlərini əhatə edir. Bu cəhətdən IV sinifin sonunda şagirdlərin qazandıqları bilik, bacarıq və vərdişlər I-IV siniflərin riyaziyyat təlimi prosesində mülliim və şagirdlərin tədris fəaliyyəti natiqasının göstəricisi rolunu oynayır. Qeyd etmək lazımdır ki, I-IV siniflərin riyaziyyat dörsliklərində təlimin məzmunu, qoymuş məsələlərin ardıcılığı və sistemi öz metodiki həllini həl tam şəkildə tapmamışdır və bu sahədə tədqiqatlar, təkmilləşdirmə işləri davam edir. Yeni təhsil

IV sinif riyaziyyat dörsliyində təlimin məzmunu və şagirdlərin riyazi hazırlığına verilən tələblər

programı məzmun etibarı ilə aşağıdakı məsələləri əhatə edir:

1. Fonlornın məzmunu (məzmun xəlləri)
2. Təlim strategiyaları (təlim prosesi və onun təşkil formaları, təlimin planlaşdırılması, təlimin təşkil formaları və metodları)
3. Təlimdə şagird nailiyyətlərinin qiymətləndirilməsi (təşkil və prinsipləri, qiymətləndirme növleri, qiymətləndirmə standartları) [2].

Göründüyü kimi, yeni təhsil programının məzmunu metodik sistem əmələ gatirməklə (təlimin məqsədi, məzmunu, metodları, təşkil formaları və vəsitiyələri) ayrı-ayrı bölmələr şəklinde (üt bölməde) ifadə olunmuşdur.

Yeni təlim sisteminə aid sonnecde (kurikulum) IV sinif şagirdlərinin riyaziyyatdan hazırlıq səviyyəsi standartları aşağıdakı kimi təsvir olunmuşdur:

Şəqird:

- ədəd anlayışı, ədədin strukturunu, ədədlər arasındaki münásibətləri başa düşdürünen nümayiş etdirir, sadə kəsrləri tənqidi və şöhrələr verir;

- hesab amallarının mənasını, xassələrini və onlar arasındaki əlaqəni başa düşdürünen nümayiş etdirir və onlardan istifadə edir;

- ədədlər üzərində hesab əməllərini müükəmməl suradıq yerinə yətirir və taxminətə bacarıqlarını nümayiş etdirir;

- riyazi ifadələrdən istifadə edir və şöhrələr verir;

- istiqamət və məsəfə anlayışları ilə bağlı sadə məsələləri sxematik təsvir əsasında həll edir və şöhrələr verir;

- addi ifadələri müqayisə edir və sadə tonlukları həll edir;

- sadə funksional asılılıqları riyazi şəkildə ifadə edir və şöhrələr verir;

- sadə həndəsi figuraların bəzi xassələrini bilir və onlardan çalışmalar həllində istifadə edir;

- eyni adlı kəmiyyətlərin müqayisəsinə aparır və natiqasını şöhr edir;

- ölçülü vahidlərdən və alətlərdən istifadə edər kəmiyyətləri ölçür və natiqasını qiymətləndirir;

- məlumatların təhlili üçün müvafiq metod seçir və tətbiq edir;

- toplanmış məlumatlara əsasən proqnozlar verir, sadə ehtimal anlayışını başa düşür və tətbiq edir [1;4].

Bu tələblər I-IV siniflərin riyaziyyat kur-su programı ilə müqayisə etdikdə, aydın olur ki, həmin tələblər əsasən çox sadə olub, bir sıra mülliim riyazi anlayışları, informasiyaları əhatə etmir. Bunları qeyd edək.

1. İbtidai siniflərdə iki hesablama növü: şifahı və yazılı hesablamalar (tətbiq olunur və şifahı hesablama aparıcı rol oynayır və bu terminin adı çəkilmir, yalnız 3-cü böndə "taxmin-ətmə" sözü işlədir). Qeyd edək ki, "taxmin-ətmə" konkret riyazi termin deyil və aidiyyatı üzrə işlədimir.

2. IV sinif şagirdi ədədin "mərtəbə" və "sinif" anlayışlarını bilir, çoxşəqəmi ədədi asanlıqla oxumaya bacarırlar.

3. IV sinif şagirdi adı kəsrləri tənqidi və "hisə" anlayışını ilə əlaqədər mürəkkəb məsələləri həll etməyi bacarırlar.

Qeyd edək ki, kitab (kurikulum) mülliifləri "mürəkkəb masal" və "çapın masal" terminləri başa düşməndiklər üçün "mürəkkəb masal" avazaına "səda masal" ifadəsinə işlədir. Artıq birinci sinifda şagirdlər ikiəməlli (mürəkkəb) məsələləri həll etməyi bacarırlar.

4. IV sinifda hərəkətə aid (istiqaməti) məsələlərin (mürəkkəb) müxtəlif tiplərinin həll etməyi bacarırlar və hər bir məsələnin əyanı-illüstrativ sxemini (modelini) qurmayı bacarırlar.

5. Şagirdlər "tonlik" anlayışını ilə I sinifda tanış edirlər. IV sinif şagirdləri mürəkkəb məsələləri tonlik qurmayı həll etməyi bacarırlar. Tətbiq olunan tonluklar da iki və dəha çox əmal və mətroriz işarəsi dəstəkli idarət edir. Belə tonluklarda sadə tonluk demək olmaz. Sadə tonluklar $x+a=b$, $ax=b$, $x=a/b$ və s. kimi olur.

6. Elmi adbiyyatda ehtimal anlayışı var. Bunun "səda ehtimal" anlayışına, "mürəkkəb ehtimal" anlayışına bölmək olmaz. Ehtimala aid məsələlər həllində sadə və mürəkkəb düsturlar dan istifadə olunur.

7. Şagirdlərin praktik vərdişlərinə aid, xüsusən sadə həndəsi figuraların qurulması, pərgar və katxəsədə sadə qurmların icra etmə bacarıqları haqqında programda heç nə deyilir.

8. Şagirdlərin məsələ həllətəmə bacarıqlarına aid heç bir qeyd yoxdur. Halbuki, V sinif keçən şagirdlər zəruri olan bilik və bacarıqlara ma-

lik olmalıdır. Məsələn, "hisə" anlayışını ilə əlaqədar (bunlar III sinifda öyrənilir) üç növ məsələyə aid biliklər V sinifda faizi aid üç növ məsələ ilə varişlik təskil edir. Yəni fərd yalnız terminlərdədir, mahiyyət eyni ilə qalır.

Qeyd etmək lazımdır ki, buraxılış sinifləri şagirdlərinin riyazi hazırlığına verilən tələblər kurs programının asas anlayışlarını oks etdirən mühüm nəzəri bilik, praktik bacarıq və vərdişlər və riyazi mövzulara aid olmaqla siniflər arasında (məsələn, IV-V, IX-X) varişliyi tömən etməlidir.

İndi ibtidai maktabın buraxılış sinifi – IV sinifin şagirdlərinin riyazi hazırlığı soviyyəsinə verilən tələbləri beynəlxalq təcrübələr soviyyəsində nozardan keçirək. Əsas ideya ondan ibarətdir ki, IV sinif şagirdinin illi sonunda nümunəyiş etdiridiyi nəzəri biliklər və praktik bacarıq və vərdişlər sonrakı siniflərdə ham baza rolunu oyuna bilar, ham də varişlik tömən olunar; yeni riyazi biliklər "dayaq" bilikləri üzərində qurulmaqla, şagirdin riyazi təhsilini öz inkişafını tapır.

Hər bir şagirdin malik olduğu bilik və bacarıqlar mütləqim və onun tədris fəaliyyətinin natiqidir. Bunu nəzərə alaraq, IV sinifin riyaziyyat kursu üzrə asas anlayış və ideyalar istiqamətin-də bilik və bacarıqları təsnif edək.

1. Məntiqi – riyazi aspekt üzrə şagird:

- riyazi ifadələri (cəm, fərqli, hasil, qismət),
- natural adədləri,
- "qdər qoxdur", "qdər azdır", "dəfə qoxdur", "dəfə azdır" münasibətlərini,
- düzbucaqlının perimetri və sahəsini,
- həndəsi fiqurları (parça, şüa, düz xətt, dairə, çevrə, çoxbucaqlar) forqlandırmayı və müqayisə etməyi bacarmalıdır.

II. Şagird kəmiyyat anlayışının mahiyyəti-ni, xassələrinin dark etməli və kəmiyyatlar arasındakı əslılıqları (funktsional) və əlaqələri müəyyən etməyi bacarmalıdır.

Məsələ həlli prosesində kəmiyyatlar arasındakı əslılıqları riyazi ifadə, tonlik şəklində (model) ifadə etməyi bacarmalıdır.

III. Şagird: tədris və praktik məzmunlu məsələləri təhlil etməyi, qısa şəkildə yazmağı, məsələ məzmununu aşınlaşdırmağı, məsələni: a) əməllər üzrə, b) ifadə tərtib etməkla, tonlik qurğuşla həll etməyi, verilənlərə görə məsələ və onun tərs məsələsini tərtib etməyi, cəhitala aid sədə siuasiyalara aid məsələləri həll etməyi, hələ izahat verməyi bacarmalıdır.

IV. Şagird: hesab əməllərinin mənasını, komponentlərlər nəticə arasında əlaqəni və funksional əslılıqları izah etməyi, çoxroqamlı adədləri siniflər üzrə cəld oxumağı və yazmağı, şifa-hi və yazılı hesablamaların oxşar və fərqli cəhatlərini göstərməyi, əməllər sırası qaydalarını izah və tətbiq etməyi, hesab əməlləri xassələrinin tətbiqi imkanlarını (xüsusun, şifa-hi hesablamalar-də) göstərməyi bacarmalıdır.

V. Həndəsi kəmiyyatlardan bucağın ölçül-məsi üçün ölçü vahidi kimi "düzbucağın" daxil edilməsi və onun əsasında bucaqların təsnifi, düzbucaqlıların təsnifi, ücbucağın tərəflərinə görə və bucaqlarına görə təsnifi, miqyas anlayışı və coğrafiyada miqyasın tətbiqi, yazılılı və onun şəhəri, plançəkmə elementləri ilə tanışlığı.

Ədd anlayışının inkişafı bilavasitə ham də həndəsi kəmiyyatlərlə bağlıdır. Bu cəhətdən şagirdlərin fəza təsəvvürünün inkişafı həm müstəvi üzərində və həm də fəzada reallaşdırılmalıdır.

VI. Şagirdlərdə qrafik – ölçmə bacarıqlarının formalasdırılması IV sinifda özənsi təsnif malıdır. Bu bacarıq və vərdişlər təkər riyaziyyat təlimində deyil, ham də digər fənlərdə, massalon, "Rəsm", "Təsviri incəsənətdə", "Ötrəf alom"da və b. öz tətbiqini tapır. Həndəsi fiqurların kağız üzərində düzgün çəkilməsi və onların modellərinin hazırlanması, səda həndəsi qurğuların icra edilməsi V-VI siniflərdə həndəsi materialını manimsəməkdə dayaq rolunu oynayır. Belə ki, IV sinifdə xətkəş, pərgar və transportirdən istifadə vərdişlərinin qazanılması şagirdlərin həndəsdən nəzəri biliklərinin zənginləşməsinə kömək edir.

Simmetriya elementlərinin ibtidai siniflərə gətirilməsi ətraf aləmdə mövcud simmetrik əşyaları (objektləri) təpməq və onların həm da (ilk növbədə) həndəsi ilə əlaqələndirilməsi riyaziyyat təliminin həyata əlaqələndirilməsini təmin edir.

Bələliklə, IV sinfi bitirən şagird:

1. Bilməlidir:
- çoxroqamlı adədin mərtəbə sinifləri üzrə oxumağı və yazmağı,
- tədris olunmuş kəmiyyatların ölçü vahid-lərini, onları xirdalamağı və çevirməyi,
- miqyas haqqında anlayış, plançəkmə ele-mentlərini,

- bucaqları, ücbucaqları (bucaq və tərəfinə görə) təsnif etməyi.

2. Fərqləndirməyi:

- müstəvi fiqurları və onları elementlərinə görə,
- fəza fiqurlarından kub, paralelepipedin elementlərinin adlarını, kürə, silindr və konus elementlərinin adlarını bacarmalıdır.

3. Müqayiso etməyi:

- çoxroqamlı adədləri,
- bucaqları,
- münasibətləri ($>$, $=$, $<$) onların xassələri-nə görə bacarmalıdır.

Verilən təhlilən göründüyü kimi, I-IV siniflərdə şagirdlərin riyaziyyatdan bilik, bacarıq və vərdişlərini tömən edən bir sıra məsələlər

programmda ya özənsi təpmamış və ya qismən təpmişdir.

Problemin aktuallığı. IV sinfi bitirən şagirdin riyaziyyatdan malik olduğu bilik, bacarıq və vərdişlər yuxarı siniflərdə həmişə tətbiq olundugundan ibtidai siniflərin riyaziyyat kursunun asasını təşkil edən məzmun xətləri spiralarla şəkildə reallaşdırılmışdır.

Problemin yeniliyi. I-IV siniflərin riyaziyyat dərsliklərində təlimin məzmunu, qoyulmuş masalaların ardıcılığı və sistemi öz metodiki həllini həla tam şəkildə təpməmişdir və bu sahədə tədqiqatlar, təkmilləşdirme işləri davam edir.

Problemin praktik əhəmiyyəti. Riyaziyyatın ibtidai kursu – integrativ kurs olmaqla, həndəsi materialı həm öyrənmə obyekti və həm də öyrənmə prosesində tətbiq olunan vasitə cəhatdən olduqca mühüm əhəmiyyət kəsb edir.

Ədəbiyyat:

1. Adigözəlov A.S., Həsənova X.S. Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası. Bakı, 2011.
2. Azərbaycan Respublikasının ümumi orta təhsilin dövlət standartları. Azərbaycan təhsil siyaseti (1998-2004), I kitab. Bakı: "Çəşioğlu", 2005.
3. Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum). Bakı, 2006.
4. Həmidov S.S. I-IV siniflərdə riyaziyyat tədrisi metodikası. Bakı, 2012.

E-mail: meftun.heyderova.82@mail.ru

Rəyçilər: dos.X.S. Həsənova
dos.F.F. Əliyev

Redaksiyaya daxil olub: 05.12.2018.